



SƏXAVƏT ƏNVƏROĞLU

*Azərbaycan Yazarıclar və Jurnalıclar Birliklərinin üzvü Səxavət Ənvəroğlunun "Xatırıldır qocalmır" adlı növbəti şeirlər kitabı "Ticrint" naşriyyatında işq üzü görüb. Qubada şəaliyyət göstərən A.A.Bakixa-nov adına "Gülüstən" elmi-ədəbi məclisinin və Xəcəməzdə şəaliyyət göstərən "Ulduzlar" ədəbi məclisinin üzvü olan S. Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mə-buatda dərc edilir.*

*Əvvəlki kitabında olduğu kimi, bu kitabda da 44 günlük 2-ci Qarabağ müharibəsində müzəffər or-dumuzun qazandığı ugurlardan, qazılomızın göstərdiyi rəsadətdən, canlarını Azərbaycanın müstəqilliyi uğrunda qurban verən 20 Yanvar və Qarabağ şəhidlərinin müqaddəs ruhlarına ehtiramdan yaranan şeirlər yer almış.*

*Zəngin mənəviyyat uca tutan sair dün-yanın fəaliyinə, təlatüm-lərinə, sırlarınə, həyatın eniş-yoxu-suna biganə devil. Onun dənizçilik həyəti ilə bağlı şeirlərində tənha günlərində amansız firtinalarda ya-sadığı duygular canlandırılır. Səvgidə etibarı əsas tutan müəllifin saf duygularından yaranmış məhəbbət şeirlərə də səmimiyyətlə qələmə alınıb. Bu kitabın həmçinin müəllifin qəzzələri, bayatıları, uzun illərin dostlarına həsr etdiyi və ya onların dilindən yazdığı şeirləri, sırin-şəkər balaları düzənməyə vadar edən tap-macaları daxil edilib.*

*Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazarıclar və Jurnalıclar Birliklərinin üzvü Anar Məmmədov, rəyçisi Dövət Pedagoji Universitetinin Qu-ba filialının baş müəllimi, Azərbay-can Yazarıclar və Jurnalıclar Birliklərinin üzvü, "Araz" və "Qızıl qə-ləm" mükafatları laureati Şixəm-məd Səyidməmmədovdur.*

*"Xatırıldır qocalmır" müəllifin oxucularla yedinci görüşüdür. İndiə qədər onun "Ürkən məndən inciyibdir" (2006), "San olacaqsan" (2014), "Dünyanın işindən baş açmaq olmur" (2017), "Satır-satır oxu-məni" (2018), "Gedirom..." (2020) "Məni bağısla..." (2022) kitabları işq üzü görüb.*

*İnanırıq ki, şairin digər kitabları kimi "Xatırıldır qocalmır" kitabı da qədirbiliş oxucular tərəfindən rəğbətlə qarşılanacaq.*

*Anar MƏMMƏDOV,  
Bakı Dövlət Universitetinin  
dosenti, şair-publisist, Azərbaycan  
Yazarıclar və Jurnalıclar  
Birliklərinin, Türkiyə Elm və  
Dədəbiyyat Əsəri Sahibləri Məslək  
Birliyinin üzvü*

# QÜRURUMSAN, YURDUM MƏNİM

## QARABAĞDADIR

*Qarabağ tam və qəti əminliklə ermə-ni işgəlçilərindən azad olunandan sonra Qələbə özü ilə yazılıb:*

İndi zamanıdır tarın, sazin da,  
Canda ruh isidən güllü yazın da.  
Şirin noğmələrin, xoş avazın da,  
Xəstənin şəfəsi Qarabağdadır.

Qələbə növraqı oldu payızın,  
Dillərdə dastandır adı Qafqazın.  
Necə durulubdur suyu Arazın,  
Saflığın aynası Qarabağdadır.

Qüdrətli, peşkar, şanlı ordumuz,  
Ali bəskomandan qol-qanadımız.  
Bəzənib al-olvan odlar yurdumuz,  
Gözəllik siması Qarabağdadır.

Ehtiyac qalmadı heç bir sammitə,  
Bir dəmir yumruqla qoyuldu nöqtə.  
Yolumuz nur yolu düz, doğru somta,  
Musiqi döryəsi Qarabağdadır.

Ölməz şəhidlərin ruhları səddir,  
Qazılardı camıyla səhər qazandı.  
Qürurla çöküllər Şuşanın adı,  
Əsgəran qalası Qarabağdadır.

Tarixə qovusu illər həsrötü,  
Zaman gec də olsa verdi qiyəməti.  
Yurdumun tükənməz vari, sərvəti,  
Muğamın dünyası Qarabağdadır.

Bakı, 03.11.2023

## QAZİLƏR

Hər cüra zillətə, əzəba dözbü,  
Xalqda ruh oyadıb, özünü üzüb.  
Qürurla, şorəfli yarican gəzib,  
Zamanın nəbzini tutan qazılər.

Ağır savaşlardan üzü ağ çıxıb,  
Yüksək qayalarda şimşəktək çaxıb.  
Ölümə öteri, gözücü baxıb,  
Xalqın ürəyində yatan qazılər.

Torpağı anatək müqəddəs sayar,  
Vətənin uğrunda canına qiyar.  
Tarixdə şərefli, ölməz ad qoyer,  
Məqsədə, amala çatan qazılər.

## CANIM AĞDAM

Qarabağın ürəyisən,  
"Muğam, sənət" bəsiyisən,  
El, obanın diləyisən,  
Vüqarıməsan, canım Ağdam.

Alımlorin şan-şöhrəti,  
Tarixin var çox qiyəməti.  
Ağsaqqallar el hörməti,  
İftixarım, canım Ağdam.

Övladların - meharətli,  
İstiqanlı, horarətli.  
İgidlerin - cosarətli,  
Qürurumsan, canım Ağdam.

Yola çıxan karvanların,  
Tarix yazdı sarvanların.  
Gölən-qedən zamanların,  
Uğurusan, canım Ağdam.

Menim tacım, səltənatım,  
Tükənməyən möhəbbətim.  
Qazandığım var, dövlətim,  
İlqarıməsan, canım Ağdam.

Üçronglı bayraqı tutaraq uça,  
Qırpmazlar gözünü bir an doyunca.  
İstor cavan olsun, istorşa qoca,  
Gecəni gündüzə qatan qazılər.

Qollarında neçə şəhid can verdi,  
Neçə yaralıya özü qan verdi.  
Bizo qürür verdi, şorəf-şan verdi,  
Xalqın harayına yetən qazılər.

## O DAĞLARIN OĞLUYAM

Iğidləri yetirən,  
Xoş soraqlar gotirən.  
Qərinələr ötürən,  
O dağların oğluymam.

Qoyunda Cıdır düzü,  
Şuşa kimi özizi.  
Boyzay olan bonizi,  
O dağların oğluymam.

Şirin xəyalda batan,  
Şusub, obodi yatan,  
Başı göylərə çatan,  
O dağların oğluymam.

Şəlalələr süzülen,  
Düşmənlər haqqı çözülen.  
Sira-sira düzülen,  
O dağların oğluymam.

Yayılibdir sorağı,  
Xoş olacaq növraqı.  
Qarabağın çırığı,  
O dağların oğluymam.

## GƏLSİN BİZİM ELƏ

(Gözəl Qubamıza həsr olunub)

Dağlarından qar istəyen,  
Bağlarından bar isteyən.  
Düz ilərlər yar istəyon,  
Qonaq gəlsin bizim elə.

Təbiotin saf havası,  
Qartal qonan işs qayası.  
Sularında var sonası,  
Arılar da aşiq gülə.

Qış qışdır, yayı yaydır,  
Hər gözəli gülə taydır.  
Bu, Tanrıdan golən paydır,  
Dilsizlər golə dilo.

Şiş papaqdır Minarəsi,  
Xinalıqdır şah zirvəsi.  
Qafqazın dağ mənzərosu,  
Qoyun açır gülə-gülə.

Tarixi var, lap qodimdir,  
Əfsanələr o qodordır....  
Hər sabahı xoş qodomdır,  
Sırr axtarsan, çıxdır həlo.

Bützök soyuq bulaqları  
Gül atırlı yaylaqları.  
Şəfqət verən ocaqları,  
Ellər gozir dildən-dilə.

Bonzori yox bu cahanda;  
Tay tapmazsan heç bir yanda.  
Odur məni tutan canda,  
Hər sevinci bölgə-bölgə.

## QUBAM MƏNİM

Dağlarına qar yaraşan,  
Bağlarına bar yaraşan.  
Torpağı var yaraşan,  
Xoş soraqlı Qubam mənim.

Çotırlmış meşələrin,  
Suyu sorin çeşmələrin.  
Bir nağıldır gecələrin,  
Çılçıraqlı Qubam mənim.

Qədim, ulu bir diyarsan,  
Əsrlərdən yadigarsan.  
Hüsni güzəl, füsnəkarsan,  
Pir, ocaqlı Qubam mənim.

Laləzardır hər bir yerin,  
Yoxdur təyin, bərabərin.  
Şux oxqatdır xoş xəbarin,  
Təmtəraqlı Qubam mənim.

Səxavət ilham verən,  
Sabahına inam verən.  
Gələcəyi uzaqgörən,  
Gen qucaqlı Qubam mənim.

## "QIMİL" A ÇEVİRİN

Yaşamaq eşqılı döyünen ürek.  
Edir bas no üçün pərişan məni?  
Boş sözü günahət qoyub boynuma.  
Sövq edir yalandan barişa məni.

İndi gec ola da anlamış ki,  
Hayatın hər üzü ucurred, qaya.  
Özümü o qədər qınamış ki,  
Nə aylar, no illər golmədi say.

Öləndə, tutmayın Qibləyə səri.  
\*\*"Qimil" a çevirin başımı mənim.  
Örtün gözlərimi, baxan görməsin.  
Həyat kəsiləndə insana qənim.

Nələr çəkdiyimi danişdım daş,  
Son demə daşın da qəs qolbi varmış.  
Etidiyim başına qaxıncı olanda.  
Bildim ki, insan da özü yarış.

*Aralıq dəniyi, 2018*

\* "Qumul"- Xəzər dənizinə qovuşan Qudyalçay çayının Simal yamacında dağlar otuyaşındı yerləşən, tarixi erazidən dənə çox qodim olan (indiyi kim heç bir yerdə tarixi araşdırılmayan) bir kəndin addır.

## ŞAİRİN

Əzabə, zillətə dözen şairin,  
Kəlməni yoğunub yanan şairin.  
Dünya sularında üzən şairin,  
Gileyi-güzəri başından aşır.

Ürəyi eşq ilə vuran şairin,  
Söz ilə imarot quran şairin.  
Önündə sorhədlər duran şairin,  
Ümid diriyini yeller aşır.

Ümida qışılıb yatan şairin,  
Arzular içində batan şairin.  
Zamanın nobzını tutan şairin,  
Gördüyü haqsızlıq sobrin daşır.

Gözləri həsrətdən solan şairin,  
İlləmi sulardan alan şairin.  
Adı limanlarında qalan şairin,  
Göylərə baxdıqca gözü yaşar.

2024

